

Mütəxəssis Mühasib Yetişdirmə Proqramı



Maliyyə Uçotu

1-ci modul

- ikili yazılış,
- hesablar planı ilə işləmə
- müxabirələşmə
- uçotun qurulması və aparılması

- maya dəyərinin hesablanması
- maliyyə hesabatlarının hazırlanması

Vergi Uçotu

2-ci modul

- vergi və növləri
- müxabirələşmələr
- uçotun aparılması
- e-gov portalları
- bəyannamələrin hazırlanması

- BTP proqramı
- DSMF ayırmaları və əməkhaqqı hesablanması
- ƏDV və digər növlərin hesablanması

Rəsmi Mühasibatlıq

3-cü modul

- rəsmiləşmə əməliyyatları
- qaimə və faktura tipli sənədlər

- ezamiyyə və s. üzrə rəsmiləşmələr

Nə Öyrənəcəksiniz?

- Uçot və hesabat sisteminin məntiqi
- Maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə uçota alınması
- Maliyyə hesabatlarının hazırlanması proseduru
- Müəssisədə istifadə olunan yeni hesablar planının formalaşdırılması və tətbiq edilməsi.
- Vergi və onun növlərinin mahiyyəti
- Vergi növlərinin hesablanması və uçotunun aparılması
- AR Vergi Məcəlləsinə uyğun şəkildə vergi, statistika və DSMF hesabatlarının tərtibi, habelə BTP proqramından istifadə edərək bəyannamə paketlərinin hazırlanması
- Ciddi hesabat blankları üzərində işləmək və sənədləşmə proseslərinin təşkil edilməsi

Fərqlərimiz

✓ Təkmilləşdirilmiş Tədris Proqramı

10 ildir tədris olunan və bu müddətdə daim optimallaşdırılan təlim proqramı

✓ Tədris vəsaitləri

Ödənişsiz dərs vəsaitləri ilə təminat

✓ İmtahan sistemi

Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili

✓ Karyera mərkəzi

Seçilmiş məzunlarımızın əməkdaşlıq etdiyimiz təşkilatlarda təcrübə və real işlə təminatı

✓ Peşəkar Təlimçilər

Sadə izahları ilə seçilən müəllim kollektivi

✓ Mentor dəstəyi

Asistent təlimçilər tərəfindən əlavə dərslər və tapşırıqların yerinə yetirilməsində dəstək


✓ Sertifikasiya

İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi

Kurs Proqramı


Maliyyə Uçotu

- Müəssisənin fəaliyyəti və beynəlxalq mühasibat uçotuna giriş
- Maliyyə hesabatı formalarının tərkib elementlərinin izahı
- Maliyyə bərabərliyində əməliyyatların qeydiyyatı
- Hesablar planı və maliyyə hesabatı formaları ilə tanışlıq
- Maliyyə hesabatlarının hazırlanması mərhələləri:
- T-hesablar, ikitərəfli qeydiyyat üsulu və ilkin sınaq balansının tərtibi
- Düzəliş qeydləri və düzəliş olunmuş sınaq balansı
- Müvəqqəti hesabların bağlanması, son sınaq balansı və maliyyə hesabatlarının hazırlanması mərhələləri.
- Maliyyə hesabatlarının hazırlanması ilə bağlı məsələ həlləri
- Ticarət əməliyyatlarının, ehtiyatların uçotu və hesabatda əks etdirilməsi: fasiləsiz və dövrü uçotmetodları
- Ehtiyatların (ticarət mallarının) maya dəyərinin hesablanması üsulları: FIFO, LIFO, AVCO və Spesifik identifikasiya metodları
- Debitor borclarının və ümitsiz borcların uçotu və hesabatda əksi
- Kreditor borclarının və qiymətləndirilmiş öhdəliklərin uçotu və hesabatda əksi
- Uzun müddətli aktivlərin (TTA-nın) uçotu: ilkin dəyər, amortizasiya və silinmələrin uçotu
- Uzun müddətli aktivlərin (TTA-nın) uçotu və hesabatı: vergi məcəlləsinin tətbiqi, yenidən qiymətləndirilmə və TTA-nın hərəkət cədvəli
- Qeyri-maddi aktivlərin uçotu və konsolidə olunmuş maliyyə hesabatları
- İstehsal məsrəflərinin və maya dəyərinin uçotu
- Valyuta məzənnələrinin uçotu
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat



Vergi Uçotu

- Vergilər haqqında ilkin anlayışlar
- Sığorta ödəmələri haqqında ilkin anlayışlar
- Muzdlu işlə əlaqədar əldə olunan gəlirlərə görə tutulan gəlir vergisinin və sığorta ödənişlərinin uçotu və hesabatı
- Ödəmə mənbəyindən tutulan gəlir vergisinin, sığorta ödənişlərinin uçotu və hesabatı
- Sadələşdirilmiş verginin uçotu və hesabatı
- Əlavə dəyər vergisinin (ƏDV) və Əvəzləşdirilən ƏDV-nin uçotu
- Avans, gömrük, k/t və s. əməliyyatlar zamanı ƏDV-nin uçotu
- ƏDV-dən azad və ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatların uçotu və ƏDV hesabatı
- Mənfəət (gəlir) vergisinin mahiyyəti və uçotu
- Mənfəət vergi bəyannaməsinin hazırlanması və əlavə 1
- Əmlak vergisinin uçotu və hesabatı
- Digər vergilərin uçotu və hesabatı; Statistika hesabatlarının tərtibi və təqdim edilməsi



Rəsmi Mühasibatlıq

- Sənədləşmənin aparılması prinsipləri. Kassa əməliyyatlarının rəsmiləşdirilməsi qaydası
- Təhtəhesabşəxs ilə əməliyyatların rəsmiləşdirilməsi qaydası
- Bank əməliyyatlarının rəsmiləşdirilməsi qaydası
- İşçilər və onlara ödənişlərin rəsmiləşdirilməsi qaydası
- Malların və istehsal ehtiyatlarının rəsmiləşdirilməsi qaydası
- TTA-nın və gömrük əməliyyatlarının rəsmiləşdirilməsi qaydası

#iatmiləuğura

İATM - Azərbaycanda fəaliyyət göstərən şirkətlərin ehtiyaclarına uyğun mühasibat uçotu sahəsində Mütəxəssislər yetişdirən 10 ildən çox təcrübəyə malik ixtisaslaşmış araşdırma və tədris mərkəzidir. Mərkəzimizin əsas Fərqi mühasib və maliyyəçi kimi çalışan, eyni zamanda biliklərini paylaşmaq həvəsi olan yüksək pedaqoji qabiliyyətə malik Müəllim Komandası yetişdirən, həmçinin tələbələr üçün asan anlaşılın Tədris Vəsaitləri hazırlayaraq tədrisi praktiki şəkildə təşkil edən bir qurum olmasıdır.

